

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin
510 nömrəli 1408 2021-ci il
tarixli əmri ilə təsdiq edilmişdir.



ORTA İXTİSAS TƏHSİLİNİN İXTİSAS ÜZRƏ

TƏHSİL PROQRAMI

İxtisasın (proqramın) şifri və adı: 040550 - Nəqliyyat vasitələrinin texniki istismarı

BAKİ – 2021

1. Ümumi müddəələr

- 1.1. Orta ixtisas təhsilinin "040550 – Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirler Kabinetinin müvafiq qərarlarına, eləcə də "Azərbaycan Respublikasının ömrüboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (AzMKÇ) sənədində və "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
- Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə tədris və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbenin təcrübəkeçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənlaşdırmaq;
 - Tələbeləri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərede məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fealiyyət göstəren və "040550 – Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən bütün orta ixtisas təhsili müəssisələri üçün məcburidir.
- 1.4. Tələbenin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin tələbeləri istisna olmaqla) 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (ümumtəhsil fənləri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətində asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Proqramının sonunda məzun AzMKÇ-nin 5-ci səviyyəsində nəzərdə tutulmuş deskriptorlarla yanaşı, aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:
- Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı ünsiyyətə;
 - Ən azı bir xarici dildə şifahi və yazılı ünsiyyətə;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə;
 - İş yerində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə bacarığına;
 - Komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına;
 - Yeni şəraite uyğunlaşmaq, təşəbbüs irəli sürmek və uğur qazanmaq bacarığına;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək bacarığına;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarığına;
 - Peşəkar fealiyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq bacarığına;
 - Fealiyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də etik yanaşmaya, həmcinin keyfiyyətə üstünlük vermək bacarığına;
 - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.
- 2.2. Təhsil proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:
- Ixtisasının mahiyyətini və sosial mənasını bilməli, ona davamlı maraq göstərməli.
 - Kollektivdə işləmək qabiliyyətinə malik olmalı.
 - Ixtisasə uyğun yeni ideyalar irəli sürməyi bacarmalı.
 - Müştəqil işləmək və təşəbbüskarlıq bacarığı olmalı.
 - Peşə fealiyyəti dairəsində peşə təhlükəsizliyi mədəniyyətinə sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına malik olmalı.
 - Peşə fealiyyəti dairəsində ekoloji təsirin zərərlə neticələrini minimuma endirmək, əmək şəraitinin təhlükəsizliyini və yaxşılaşdırılmasını təmin etmək üçün peşə biliklərini tətbiq etməyə hazır olmalı.
 - Elektron kitabxanalardan, referativ jurnallardan ixtisasına uyğun aktual elmi-texniki məlumatları əldə etməyi bacarmalı.
 - Cizgilerin və detalların hazırlanmasında kompüter proqramlarının tətbiqinə və kompüter proqramlarından istifadə edərək vahid konstruktur sənədlişdirmə sistemi qaydalarına uyğun texniki sənədlərin hazırlanmasını bacarmalı.
 - Nəqliyyat sahəsində IKT-dən istifadə etməyi bacarmalı.
 - Nəqliyyat vasitələrinin istismarında müasir texnologiyaları mənimseməli və onlardan istifadə etməyi bacarmalı.

- Nəqliyyat vasitələrinin texniki xidmət və təmir işlərinin yerinə yetirilməsi ilə əlaqədar texnoloji sənədləşmələrin hazırlanmasını bacarmalı.
- Nəzarət- ölçü cihazlarından istifadə etməklə nəqliyyat vasitələrinin texniki xidmət və təmirindən sonra onların işə salınmasında və sıraq işində iştirak etməyi bacarmalı.
- Nəqliyyat vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin istismarının təşkilini bacarmalı.
- Plan, program, smeta, sifariş, təlimat və digər texniki sənədlərin tərtib edilməsi üçün ilkin verilənlərin hazırlanmasında iştirak etməyi bacarmalı.
- Qəza, fəvqəladə hallar və təbii fəlakətlərin nəticələrinin leğvi prosesində təşkilati tədbirlərin həyata keçirilməsində iştirak etməyi bacarmalı.
- Nəqliyyat vasitələrinin kompüter və texniki diaqnostikasının aparılmasını bacarmalı.
- Nəqliyyat vasitələrinin texniki xidmət işlərinin yerinə yetirilməsini bacarmalı.
- Nəqliyyat vasitələrinin cari təmir işlərinin təşkilini bacarmalı.
- Nəqliyyat vasitələrinin texniki istismarı ilə bağlı qəbul olunmuş qərarların nəticələrini kəmiyyət və keyfiyyətə görə qiymətləndirməyi bacarmalı.
- Nəqliyyat vasitələrinin texniki istismarında nəzərat avadanlığının yoxlanılmasında iştirak etməyi bacarmalı.
- Nəqliyyat vasitələrinin texniki istismarında mövcud program və layihələrdə iştirak etməyi bacarmalı.

3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı "040550 – Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisası üçün 120 AKTS (2 il)¹ kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə böülüdürlər:

Fenlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fenlər		30
1	Azərbaycan tarixi Bu fənn Azərbaycanın dövlətçilik enənələrinin yaranması, formallaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.	5
2	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4
3	Xarici dilde işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə xarici dillərdən birində ixtisası üzrə təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.	15
Seçmə fenlər (Seçmə fenlər orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Ixtisasın spesifikasiyasından asılı olaraq seçmə fenlər dəyişdirilə bilər.)		
4	Felsefə Sosiologiya Hüququn əsasları Məntiq Etika və estetika Multikulturalizmə giriş	3
5	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilməsi Sahibkarlığın əsasları və biznesə giriş	3
İxtisas fenləri		30
6	Riyaziyyat Bu fənn çərçivəsində xətti cəbrin əsaslarının, matrişlər və determinantların, xətti tənliklər sisteminin, iki tərtibli əyrilərin, fəzada düz xətt və müstəvilərin, diferensial	6

¹ Ümumi orta təhsil bazasından qəbul olanlar 1 il artıq, qiyabi təhsilalma formasına qəbul olanlar isə 0,5 il artıq təhsil alırlar.

	tənliklər və onların növlərinin, kombinatorikanın əsaslarının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	
7	Mühəndis qrafikası Bu fənn çərçivəsində çertyojarın qrafiki tərtib olunmasının, tərsimi həndəsənin əsaslarının, kesim və kəsiklərin, aksonometrik proyeksiyaların, hissələrin çertyojarının tərtibinin, birləşmələr və yığım çertyojunun, kompüter qrafikasının əsaslarının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	4
8	Texniki mexanikanın əsasları Bu fənn çərçivəsində nezəri mexanikanın əsas anlayışlarının, qüvvələrin feza sistemini, materiallar müqavimətində dinamiki məsələlərin, səthi kəsiklərin həndəsi xarakteristikalarının, maşın hissələrinin, mexanizmlərinin, birləşmələrin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	5
9	Nəqliyyat vasitələrinin konstruksiyasının əsasları Bu fənn çərçivəsində nəqliyyat mühərriklərinin, onların konstruksiyasının əsaslarının, sistem və mexanizmlərinin, nəqliyyat vasitələrinin idarəetmə, tormuz sistemlərinin və transmissiyaın konstruksiyasının əsaslarının öyrənilməsinə xüsusi diqqət yetirilməlidir.	5
10	Nəqliyyat vasitələrinin texniki istismarı Bu fənn çərçivəsində nəqliyyat vasitələrinin istismar şəraitinə təsir edən amillərin, nəqliyyat vasitələrinin texniki xidmətinin əsaslarının, texniki xidmət və cari təmirin texnologiyasının, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin saxlanması, texniki xidmət və cari təmirinin istehsalatının təşkili və idarə edilməsinin öyrənilməsi nəzərdə tutulmuşdur.	6
11	Nəqliyyat vasitələrinin diaqnostikası Bu fənn çərçivəsində nəqliyyat vasitələrinin aqreqat və mexanizmlərində əmələ gəlmış nasazlıqların təyin ediləsi, kompüter diaqnostikası və texniki diaqnostikasının aparılması öyrənilmesi nəzərdə tutulmuşdur.	4
Orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilən fənlər² <i>Burada olan fənlər her bir orta ixtisas təhsili müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır.</i>		30
	Təcrübə	30
12	Istehsalat təcrübəsi Təcrübənin növü istehsalat xarakterlidir. Keçirilmə üsulu stasionar və sefərə getmə oləbilər. Təcrübənin tipi peşəkar bacarıq və peşəkar fəaliyyət təcrübəsi eldə etməkdir. Təcrübənin məqsədi: təhsilalanın nəzəri hazırlığının möhkəmləndirilmesi və dərinləşdirilmesi,müstəqil peşəkar istehsalat fəaliyyətində praktiki bacarıq, səriştə və təcrübənin eldə edilməsi. Təcrübənin vəzifələri: müəssisənin istehsal fəaliyyətini təhlil etmək bacarığı, müəssisənin real fəaliyyətinin öyrənilməsinə əsaslanaraq peşə fənlərinini öyrənilməsində tələbələr tərəfindən eldə olunan nəzəri biliklərin dərinləşdirilmesi və möhkəmləndirilmesi, əsas və köməkçi istehsalda istehsal və texnoloji proseslərin mənimşənilməsi və təhlili bacarıqlarının eldə edilməsi,avadanlıqlar və onların texnoloji imkanları ilə tanışlıq, istehsalın avtomatlaşdırma hazırlığı vasitəleri ilə tanışlıq, istehsalatın konstruktur-texnoloji təminatının layiheləndirilmiş proseslərinin, qurğularının sistem və vasitələrinin iş prinsiplərinin təsvirinin tərtib edilməsi, mövcud standartlar, metodiki və normativ sənədlərin qaydaları, texniki sənədlər əsasında işləmələr, eləcə də yerinə yetirilmiş layihələrin reallaşdırılması üçün təklif və tədbirlərin işləniləşdirilməsi.	30
Cəmi		120

²Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturunu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən təklif edilir. Orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

- 3.2. Orta ixtisas təhsili müəssisəsinə hər hansı ixtisas üzrə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, ixtisasın təhsil programında aşağıdakı ümumtəhsil fənlər bölmə nəzərdə tutulmalıdır.

Tədris Azərbaycan dilində aparılan qruplar üçün		
Fənn bölmənin kodu	Fenlərin adı	Saat məqdarı (həftəlik)
ÜF-B01	Azərbaycan dili	3
ÜF-B02	Ədəbiyyat	2
ÜF-B03	Xarici dil	4
ÜF-B04	İkinci xarici dil	2
ÜF-B05	Azərbaycan tarixi	2
ÜF-B06	Ümumi tarix	1
ÜF-B07	Riyaziyyat	5
ÜF-B08	Informatika	2
ÜF-B09	Fizika	2
ÜF-B10	Kimya	2
ÜF-B11	Biologiya	2
ÜF-B12	Coğrafiya	2
ÜF-B13	Çağırışaqədərki hazırlıq	2
ÜF-B14	Fiziki tərbiyə	2
Cəmi:		33
ÜB-B15	Dərsdənəkar məşğələlər	2
Yekun:		35

Tədris rus dilində aparılan qruplar üçün		
Fənn bölmənin kodu	Fenlərin adı	Saat məqdarı (həftəlik)
ÜF-B01	Rus dili	3
ÜF-B02	Ədəbiyyat	2
ÜF-B03	Azərbaycan dili – dövlət dili kimi	2
ÜF-B04	Xarici dil	4
ÜF-B05	Azərbaycan tarixi	2
ÜF-B06	Ümumi tarix	1
ÜF-B07	Riyaziyyat	5
ÜF-B08	Informatika	2
ÜF-B09	Fizika	2
ÜF-B10	Kimya	2
ÜF-B11	Biologiya	2
ÜF-B12	Coğrafiya	2
ÜF-B13	Çağırışaqədərki hazırlıq	2
ÜF-B14	Fiziki tərbiyə	2
Cəmi:		33
ÜB-B15	Dərsdənəkar məşğələlər	2
Yekun:		35

Qeydlər:

- Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılmır.
- Hər iki bölmə üzrə fənlərin tədrisinə ayrılan həftəlik saatların məqdarı ixtisasdan asılı olaraq (saatların cəmi dəyişmədən) dəyişdirilə bilər.

- Dərsdənənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.
 - Zəruri hallarda dərsdənənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisine ayrıla bilər.
- 3.3. Orta ixtisas təhsili müəssisəsinə hər hansı ixtisas üzrə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, birinci tədris ilində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
- mövcud qanunvericiliyə uyğun olaraq, meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla tələbələr üçün müxtəlif təməyül istiqamətləri üzrə;
 - təməyüləşmə tətbiq olunmayan istiqamət üzrə.
- 3.4. Təməyüləşmə tətbiq olunan istiqamətlər üzrə fənlər və onlara ayrılan saatların miqdarı tam orta təhsil səviyyəsi üzrə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən müvafiq tədris planlarına (X və ya XI siniflərdən birinin fənn və saatlarına) uyğun olaraq müəyyən edilir.

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programının ikinci bəndində nəzərdə tutulan təlim nəticələrini eldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, kollecin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi kollecin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesində fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakılardır nümunə olaraq göstərmək olar:
- təqdimatlar;
 - müzakirələr,
 - debatlar;
 - müstəqil iş/araşdırma
 - layihələr;
 - sahə işləri;
 - rollu oyunlar;
 - hesabatlar;
 - ekspert metodu;
 - simulyasiyalar
 - interaktiv təlim metodları və s.
- Bu metodlar aşağıdakı formalarda həyata keçirilə bilər:
- mühazirə (o cümlədən audio və video) və seminarlar (o cümlədən distant);
 - praktik məşğələlər;
 - laborator məşğələlər və s.

Qeyd: sadalanan metodlar və formalar ixtisasın spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 4.5. Təhsildə nəzeriyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas əmək bazarının dəyişen ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə diqqət yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömrəboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömrəboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə³

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini eldə etmələri səmərəli şəkildə ölçüle bilsin. Bu, eldə olunan irəliliyi monitorinq etməyə, təhsil programlarının nəticələrinə hənsi dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil programlarının təkmilləşdirilməsi üçün ilkin şartların formalasdırılmasına yardım etməlidir. (Əlavə 1.3)
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn programında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, təhsil müəssisəsinin vəb səhifəsində, programın broşürələrində və s.).

³ Fənni tədris edən müəllim fənn üzrə təlim nəticələrinin və hər təlim nəticəsi üzrə təlim və öyrənmə metodlarını, eləcə də qiymətləndirmə üsullarını Əlavə 1.3-də qeyd edildiyi kimi müəyyən etməlidir.

- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzəre alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə və s.

Qeyd: sadalanan üsullar fənnin spesifikasiyasi asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 5.5. Telim nailiyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənəşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin elde etdiyi bilik, bacarıq və qabiliyyət seviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan vermelidir. Telim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilər təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Orta ixtisas təhsili müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesinde önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarismini anlamaq öyrədilməlidir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.
- 5.8. Orta ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, qiymətləndirmə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq heyata keçirilir.

6. Proqramın və hər bir fənnin telim nəticələri

- 6.1. Hər bir fənnin telim nəticələrinin müəyyənəşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması orta ixtisas təhsili müəssisəsinin/akademik heyətin səlahiyyətindədir. Təhsil proqramının telim nəticələri isə bu Proqramla müəyyən olunur. Orta ixtisas təhsili müəssisəsi təhsil proqramının telim nəticələrinə əlavələr edə bilər.
- 6.2. Telim nəticələri müvafiq olaraq bu proqramı hazırlayan işçi qrupu və hər bir orta ixtisas təhsili müəssisəsi tərəfindən Əlavə 1.1-dəki formaya uyğun olaraq müəyyənəşdirilir. Telim nəticələri matrisində (Əlavə 1.2) fənlərle telim nəticələri arasındakı əlaqə eks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları hər semestr yenilənməlidir.

7. İnfrastruktur və kadər potensialı

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi orta ixtisas təhsili müəssisəsinin aşağıdakı infrastruktura malik olmasına zəruri edir: Orta ixtisas təhsil müəssisəsinin "040550 – Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dəslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq avadanlıqlar və IKT ilə təchiz olunmuş kabinet və laboratoriyyalar, kompüter sinifləri, emalatxanalar və sair ilə təmin olunmuş maddi texniki bazası olmalıdır. Təhsil alanlarının orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 7.2. Orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti ən az bakalavr dərəcəsinə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/ve ya digər müvafiq təşkilatlardan gələn peşəkarlar da tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından vacibdir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, kollec, universitet, beynəlxalq təşkilat və şirkətlərdə və s. təşkil oluna bilər.

- 8.3. Təcrübədən əvvəl orta ixtisas təhsili müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya müqavilə imzalamalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar eks olunur.
- 8.4. Təcrübənin qiymətləndirilməsi: Tədris planında nəzərdə tutulmuş təcrübənin qiymətləndirilməsi tələbənin təcrübəyə davamıyyətinə və hesabatın hazırlanmasına uyğun olaraq, müvafiq qaydada orta ixtisas təhsili müəssisəsinin rəhbəri tərəfindən yaradılmış komissiya qarşısında müdafiəsinə görə verilir.

9. Məşğulluq və ömürboyu təhsil

- 9.1 "040550 – Nəqliyyat vasitələrinin texniki istismarı" ixtisasını bitirən məzun nəqliyyat müəssisələrində və təsərrüfatlarında, nəqliyyat vasitələrinin texniki xidmət və təmir stansiyalarında, nəqliyyat servislərində, nəqliyyat vasitələrin texniki baxış və diaqnostika mərkəzlərində, nəqliyyat agentliklərində, nəqliyyat sahəsi üzrə texnoparklarda, ayrı-ayrı qurumların nəqliyyat birliklərində, kənd təsərrüfatı texnikası üzrə aqrolizinqlərdə kiçik mütəxəssis kimi (texnik, növbə reisi, dispeçer, iş icraçısi, əməliyyatçı, usta, sahə reisi, ehtiyat hissələri anbarı reisi və.s) işləyə bilər.
- 9.2 Orta ixtisas təhsili müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə və məzunların işlə təmin olunma göstəricilərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 9.3 Subbakalavr proqramının məzunları təhsillərini bakalavriat səviyyəsində davam etdirə bilərlər. Ixtisas uyğunluğu Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas seçimi cədvəli"nə müvafiq aparılır.
- 9.4 Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.